

**AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTÜTU**

---

**Əbülhəsən əl-Marağı**

**MÜALİCATİ - MÜNFƏRİDƏ  
(Sadə müalicə üsulları)**

**Bakı – NURLAN – 2009**

61  
M 26

Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnsti-  
tutu elmi şurasının 21 yanvar 2009-cu il tarixli 1 №-li iclasının  
qərarı ilə nəşr edilir.

Fars dilindən tərcümə edən,  
müqəddimənin, qeydlərin və şərhlərin müəllifi:

İRADƏ QAİBOVA

260448

Elmi redaktoru:

FƏRİD ƏLƏKBƏRLİ,  
*tarix elmləri doktoru*

Kompyuter icraçısı:

Elmira Manafova

Əbülhəsən əl-Marağı. Müalicati-münfəridə. Bakı: Nurlan,  
2009, 246 s.

4702000000  
N - 098 - 2009 *Qrifli nəşr*

© «Nurlan», 2009

## ÖN SÖZ

XVIII əsr Azərbaycan müəllifi Əbülhəsən el-Marağinin «Müalicati-münferidə» («Sadə müalicə üsulları») əsəri orta əsr tibb elmi üzrə qiymətli mənbədir.

Müəllifin özünün əserin başlangıç hissəsində bildirdiyi kimi, bu kitab hicri təqvimini ilə 1139-cu, miladi təqvimini ilə 1760/61-ci ildə İbn Konyenin «Töhfə və məfatih» («Töhfə və açarlar») əsəri kimi əreb dilində olan kitablar, müəyyən təzkirələr və s. əsərlərdən toplanmış məlumatlar əsasında yazılmışdır və məzacların sınaq və təcrübədən çıxmış dərman və vasitələrlə müalicəsindən bəhs edir. Əsərin strukturuna gəldikdə, demək lazımdır ki, qısaca girişdən sonra qırımızı sərlövhələr və hər sərlövhədən sonra müvafiq mətn verilmişdir. Əsər boyu bir çox səhifələrin kənarında – haşiyələrdə əlavə məlumat və şərhlər yazılmışdır. Onların içərisində «Ərvahül-əcsad»<sup>1</sup> əsərindən də nümunələr vardır. Yeri gəlmişkən, həmin haşiyələr və dərkənarlar tərcümə zamanı bəlgəli siyahı şəklində və kursivlə təqdim olunmuşdur.

Müəllif xatırladır ki, əksər təbiblər və Sokrat<sup>2</sup> xəstəlik və naxoşluqların bu cür müalicə üsulunu «istelac be müfrədat» - «sadə maddə və üsullarla müalicə olunmaq istəyi, cəhdii» adlandırmışlar.

Əsərdə diqqəti cəlb edən və təqdirəlayıq cəhətlərdən əsası budur ki, məzacların<sup>3</sup> və insan orqanizminin ayrı-ayrı üzvlərinin naxoşluq və xəstəliklərinin müalicəsi haqqında məlumatlar çox nizamlı və sistemləşdirilmiş şəkildə təqdim olunmuşdur: baş-beyin – göz, qulaq, burun, ağız boşluğu, boğaz xəstəliklərindən başlayaraq növbə ilə digər üzvlərin – sinə, ağı ciyər, ürək, mədə, qaraciyər, dalaq, qarın boşluğu, cinsiyət orqanları, bağırsaq, böyrək, sidik kisəsi, oynaq xəstəlikləri, ishal və qızdırmanın müxtəlif növləri, fil xəstəliyi və venaların genişlənməsi, bədən üzvlərinin xarici-zahiri xəstəlikləri, vəba, taun, şışlər, dəri xəstəlikləri, yaralar,

kəsiklər, yaralanmalar, zərbələr, çıxıqlar, yanıqlar və s.-nin müalicə üsulları ilə bərabər, saçə, dəriyə və dişlərə qulluq, rəngin yaxşılaşdırılması, həddən artıq arıqlamaq və ya kökəlməyə, zəhərlənmələr və zəhərli heyvanlara qarşı tədbirlər, qarışqa, milçək, ağaçanad kimi həşəratlara qarşı mübarizə yolları göstərilmişdir.

Müəllif ödü, qanı təmizləyən və duruldan, ödqovucu, bəlgəməqovucu, tərqovucu vasitələr təqdim etməklə bərabər, dərinin rəngində, üzün vəziyyətində baş verən dəyişikliklər, ağızdakı dad, dilin quruması, nəbzin sürətlə və ya əksinə, zəif vurması, hərəkətlər, mimikalar, nitqdəki dəyişikliklər, sidik və nəcisin əlamətlərinə görə bədənin məzacının, naxoşluq və xəstəliklərin təyin edilməsi məsələsinə də toxunmuşdur. Böhranlı vəziyyətlərdə göstərilən yardım və tədbirlər maraq doğurur.

Əsərdə qankəsici, qurdları xaric edən, quşdurucu və quşmanı dayandıran, həddindən artıq tərləmənin qarşısını alan, əsəbləri sakitləşdirən, ağız qoxusunu gözəlləşdirən, dişləri və diş ətinin möhkəmləndirən, ürəyi, mədəni qüvvətəndirən bitki və heyvan mənşəli dərmanlar, minerallar və müxtəlif metalların adı çəkilmişdir.

Təqdirəliyiq haldır ki, əsərin son səhifələrindən birində dərmanşunaslıq baxımından əhəmiyyətli olan çəki vahidləri, o cümlədən dirhəm, dang, misqal, karat haqqında məlumat verilmiş, arpa, noxud, paxla və s.-nin ekvivalentləri göstərilmişdir.

Əbülhəsən el-Marağinin «Müalicati-münfəridə» əsəri ilə yaxından tanış olarkən aldığımız məlumatları sistemləşdirərək qeyd edə bilərik ki, bədən üzvlərinin müxtəlif xəstəliklərinin müalicəsi imalə, quşma, müxtəlif növ bəlgəm və xıltarın, ödyn təmizlənməsi üsullarının tətbiqi ilə orqanizmin təmizlənməsi, venadan qanalma, həcəmet<sup>4</sup> yolu ilə başlayır. Qanalma müxtəlif vasitələrlə – iynə, ülgüt, içi boşaldılaraq təmizlənmiş inek buynuzunun uc hissəsi, mil, zəli və s. vəsitsilə qolda, gicgahda, kürəkdə, ayağın baldır hissəsində,

bəzi xəstəliklərdə isə bədənin müvafiq nahiyyəsində, məsələn, qaraciyərin müəyyən xəstəlikləri zamanı bədənin sağ tərəfində icra olunmuşdur.

Maraqlıdır ki, əsas imalə vasitələri kimi müxtəlif meyvə, o cümlədən mirobalanların həlimləri işlədilmişdir. Bir çox xəstəliklərin müalicəsi orqanizmin məzacinin dəyişdirilməsi ilə başlamışdır. Bunun üçün isə münasib pəhriz üsulları təqdim olunmuş, xüsusilə müşk, ənbər, buxur, qalıyə<sup>5</sup> və s. bu kimi maddələrdən istifadə edilməsi məsləhət görülmüşdür.

Tətbiq olunan dərman vasitələri təpitmə, yaxma, sürtgü, toz şəklində səpilmə, vanna qəbulu, müvafiq orqanın yuyulması, yemək, içmək, piltə, şam qoymaq və digər üsullarla işlədilmişdir.

Qiymətli və yarımqiymətli daşların, qara və əlvən metalların insan orqanizminə müsbət təsiri haqqında bu gün də bir çox mənbələrdə bəhs olunur. Əbülhəsən əl-Marağının «Müalicati-münfəridə» əsərindən bir daha məlum olur ki, hələ qədim dövrlərdə mərcan, mirvari, əqiq, firuzə, almaz, yəşəm, yaqut, sədəf, kəhrəba, qızıl, gümüş, mis, dəmir, qalay, qurğuşun və s. təkcə bəzək, məişət və təsərrüfat əşyalarının hazırlanması üçün deyil, bəlkə həm də sağlamlığın təmin olunması, əhval-ruhiyyənin yaxşılaşdırılması məqsədilə işlədilmişdir. Bu gün elmi təbabətdə bəzi metalların oksidləşmiş maddələrindən istifadə olunması ilə hazırlanmış dərman preparatları mövcuddur.

«Müalicati-münfəridə» əsərində bir çox xəstəliklərin müalicəsi üçün müxtəlif metallardan bu və ya digər şəkildə istifadə olunduğunun şahidi oluruq. Məsələn, baş-beyin xəstəliklərində dəmir kuporosu, bəzi burun xəstəliklərində mis pası, dəri xəstəliklərində müxtəlif kuporoslar və s. işlədilmişdir. İçərisinə qızdırılmış dəmir salınmış su soyudulduqdan sonra bir çox dərdlərin dərmanı kimi içilmişdir.

Əsər boyu bu gün məişətimizdə geniş surətdə işlətdiyimiz keşniş, şüyük, soğan, sarımsaq, reyhan, kəvər, nanə, yarpız, turp, yerkökü, adı çuğundur, şalğam, ispanaq, ba-

dımcıan, xiyar, kələm kimi göyerti və tərəvəz növləri ilə ya-naşı, qoz, hindqozu (nargil), limon, narinc, turunc, innab, nar, heyva, alma, üzüm, əncir, badam, püstə, alça, gavalı kimi meyvə növlərinin, biyan, yovşan, ciğ, bağayarpağı, kəbabə istiotu, çobanyastiği, gülxətmi, qaraçörəkotu, qanqal, dəvətikani, səhləb, sədəfotu (sədo), yemişan, xardal, itburnu, andız, qaraçöhrə və s. bu kimi yabarı kol bitkilərinin, ot-ələf, çıçək növlərinin, sərv qozası, palid qozası və palid tanini, pambıq qozasının nə qədər müxtəlif xəstəliklərin müalicəsində tətbiq olunduğuunun şahidi oluruq.

Həmçinin bəlli olur ki, bir çox ağaç və kol bitkilərinin qatranları, o cümlədən məstəki qatranı, iynəyarpaqlı ağacların qatranı, kommifora qatranı, ərər ağacının qatranı, ərəb qatranı, gavalı, armud, palid ağaclarının qatranı, buxurkolu qatranı, ağ akasiya qatranı, çəşir kitrəsi, ilankölgesinin kitrəsi, əjdaha ağacının qatranı və s. onlارla xəstəlik və naxoşluğun müalicəsində çox geniş tətbiq olunmuşdur.

Ayrılıqda və ya birləşmələr şəklində ən çox işlənən dərman vasitələri içərisində əzvay (aloye), bal, sirkə, qızılıgül, bənövşə, zeytun xüsusi yer tutur.

Əsərdən məlum olur ki, əsasən boyaq vasitəsi kimi tənqidimiz xına qədim dövrlərdə bəzi bitki və yağlarla qarışq şəklində müalicə vasitəsi kimi istifadə olunmuşdur. Ey ni fikri vəsmə, sürmə, qadınların ağardıcı kosmetik vasitə kimi istifadə etdikləri ağ toz (ənlik-kırşan) haqqında da söyləmək olar.

Hələ qədim zamanlarda müxtəlif ev və çöl quşları, vəhişi və ev heyvanlarından məzacların müalicəsi məqsədilə istifadə olunmuşdur. Əbülhəsən əl-Marağının «Müalicati-münfəridə» əsərində inək, qoyun, at, keçi, dəvə, uzunqulaq, dağkeçisi, kirpi, ceyran, qara it kimi heyvanların əti, südü, yunu, peyini, yağı və iliyindən, toyuq, ördək, qaz, göyərçin, sərçə, kəklik, turac və s. kimi ev və çöl quşlarının əti, yağı, yumurtası, zili və peyinindən müalicə məqsədilə

istifadə üsulları göstərilmişdir.

Müxtəlif bitkilərin - səndəl, zeytun, yem qarpızı, turp, gənəğərçək, bənövşə, qızılıgül yağıları çox geniş tətbiq olunmuşdur.

Neftin əvəzolunmaz faydaları hamımıza məlumdur. Əsərdə ağ nefti içmək və sürtmək yolu ilə müalicə qaydaları diqqəti cəlb edir.

Kükürd, naşatır, boraks duzu, bəzi gil növləri, əhəng, gəc, təbii padzəhr, heyvan mənşəli padzəhr, potaş, təbii (mineral) qır, asfalt, bitum bir çox xəstəliklərdə tətbiq olunmuşdur.

Orta əsrlərin dəyərli yazılı abidələrindən olan «Müalicati-münferidə» əsərində bir sıra ağır xəstəliklərin – vəba, taun, dizenteriya, difteriya, malyariya, vərəm xəstəliklərinin müalicəsi ilə yanaşı, xərcəngin müalicəsinə də yer ayrılmışdır. Məsələn, xərcəngin müalicə üsulu haqqında qisaca məlumat vermək olar: venadan qan aldıqdan və ödü təmizlədikdən sonra həll edib əridən təpitmələr qoymaq, quluncan içmək və təpitmə qoymaq, bal ilə dərman şüvərəni təpitməsi, təzə ikievli gicitkən və onun qovrulmuş toxumunun təpitməsi, şüyüd kökü və böyük bağayarpağının şərab ilə təpitməsini qoymaq və s.

Müxtəlif həşəratlara, xüsusilə milçək, ağaçqanad, qarışqa və güvəyə qarşı mübarizə həmişə aktual olan məsələlər dəndir. Haqqında bəhs etdiyimiz əsər bu baxımdan da məraqhdır, çünki burada onlara qarşı tədbirlər verilmişdir.

Qeyd edək ki, əsərdə bəzi xəstəlik və naxoşluqların müalicəsi, insan səhhətində yaranmış müəyyən çətinlik və problemlərin həll olunması üçün tətbiq olunan vasitələr ilk baxışda xurafata bənzəyir. Lakin nəzərimizcə, bu kimi tədbir və çarələr dərindən və hərtərəfli tədqiq olunmalıdır. İstər məzmun dəqiqliyi, istərsə də qrammatik qaydalar baxımından müəyyən nöqsanlara baxmayaraq, bu əsər xalq təbabəti və elmi təbabət üzrə olduqca dəyərli, maraqlı mənbədir.

Həyatımızın günü-gündən daha çox avtomatlaşlığı,

texnikanın sürətlə inkişaf etdiyi və bundan doğan bir çox problemlerin getdikcə genişlənib kütləviləşdiyi, ekoloji məsələlərin daha qabarıq şəkildə qarşımızda dayandığı müasir şəraitdə insan sağlamlığının təbii vasitələrlə möhkəmləndirilməsinə maraq artmaqdadır. Təbiət ən böyük loğman, hədsiz - hüdudsuz əczaxananadır. Kim bilir, bəlkə əlacı tapılmayan hansısa dərdin dərmanı lap yaxınlıqdadır və onu tapıb öyrənmək, tətbiq etmək lazımdır. XVIII əsr Azərbaycan müəllifi Əbülhəsən əl-Marağının şikəstə-nəstəliq xətti ilə fars dilində yazdığı «Müalicati-münsəridə» əsəri yüzlərlə, minlərlə qiymətli əlyazması – qədim dövrlərin misilsiz abidələri kimi bu baxımdan böyük əhəmiyyətə malikdir və əsaslı elmi-tibbi tədqiqata ehtiyacı vardır. Yeri gəlmışkən, qeyd edək ki, bu əsər ilk dəfə tarix elmləri doktoru Fərid Ələkbərli tərəfindən araşdırılmış və tibbi tövsiyələr onun «Şərqdə ailə və nikah» kitabına salınmışdır. Eyni zamanda, nəzərinizə çatdırmaq istərdik ki, əsərin tərcüməsi zamanı Fərid Ələkbərlinin «Orta əsr əczəçiliq terminləri lügəti»ndən geniş surətdə istifadə olunmuşdur.

Əsər boyu mötərizələr () daxilində verilmiş əlavə məlumat və şərhlər tərcüməciyə məxsusdur.

**Əbülhəsən əl-Marağı**

## **MÜALİCATİ - MÜNFƏRİDƏ (Sadə müalicə üsulları)**

*Ya Rəbb, doğru olaraq onun qədəmləri ilə peyğəmbərlik aləminin (peyğəmbərlərin) şahı dünyaya gəldi və sonuncu aslan peyğəmbərlərin içərisində baş rəsul oldu.*

*Bismillahir-Rəhmanir-Rəhim.  
(Mehriban və bağışlayan Allahın adı ilə).*

Duaları eşidən, bəla, müsibət və zərərlərdən qoruyan Allaha həmd olsun. Peyğəmbərlərin sonuncusuna və pakların səcdəgahına salavat və salamlar olsun. Bundan sonra isə kiçik və müti bəndəniz Əbülhəsən əl-Marağı - əbədi olan Allah onun günahlarını bağışlasın - belə söyləyir ki, hicri təqvimi ilə 1139-cu ildə İbn Konyenin «Töhfə və məsfatih» («Töhfə və açarlar») əsəri kimi ərəb dilində olan kitablar, müəyyən təzkirələr və s. əsərlərdən topladığı məlumatlar əsasında bəzi məzacların sinaq və təcrübədən çıxmış sadə dərman və vasitolurla müalicəsinə dair müxtəsər bir əsər yaratdı və onu «Müalicati - münfəridə» («Sadə müalicə üsulları») adlandırdı. Təbiblərin əksəriyyəti və Sokrat bu cür müalicə üsulunu “istelac be müfrədat”-“sadə maddə və

üsullarla müalicə olunmaq istəyi, cəhdii” adlandırmışlar.

Dərmanların ən münasibi və ən başlıcasını birləşmələr şəklində olanlar təşkil edir və bu möhtərəm əsərin tərtibat qaydası adı qaydalardan fərqlidir.

Üstünlük verilən ümdə hissədən sonra qızdırımlar, iltihab və şışkinliklər, şışlər, sizanaq və irinliklər, yaralar, həmçinin irinli yaralar, siniqlar və digər xəstəliklərin müalicəsi, həm də zəhərlənmələrə, sürünen heyvanlar və həşəratlara qarşı mübarizə yolları, yetişdirici və təmizləyici, bəlğəmqovucu, ishaledici məlhəm və vasitələr, dərmanların nisbəti, şərbət və şirələrin miqdarı, xəstəliklərin əlamətləri və böhran halları barədə bəhsler açılmış, hadisələrdən nümunələr göstərilmiş, təqdirəlayiq əlamət və tərzlər, çəkilər, bəzi ayrıca və xüsusi dərmanlar təqdim olunmuşdur.

«Məfatih» (açarlar) haqqında olan ikinci məqalədə məqsəd Allahdan kömək diləyərək müəyyən səmərə və faya əldə etməkdir.

## BAŞ-BEYİN XƏSTƏLİKLƏRİ.

### BAŞAĞRISI

İstdə: qızılgül və xına təpitməsi qoy və iydə ye.

Keşniş şirəsi, sugülü ilə sirkə təpitməsi qoy. Limon şərbəti iç, böyük bağayarpağı təpitməsi, xurma, qurğunun oksidi<sup>6</sup> təpitməsi qoy.

Keşniş toxumunu eyni miqdarda şəkərlə, darçını emblika mirobalanları ilə qarışdırıb istifadə et. Keşniş toxumu ilə iskəncəbini<sup>7</sup> qarışdırıb məlhəm hazırla və istifadə et.

Mədə ağrısı və buxardan doğan başağrısında tiryək, xüssəsilə də sirkə və qızılgül yağı ilə qarışdırılmış şəkildə sürt.

Bənövşə, nilufər, kahı [şirələri] və səndəl, kafur, turşəng, həmişəcavan, kudu şirələri və sirkə, qızılgül yağı sürt.

Bitli bağayarpağının toxumu, pərpərəng, buynuzlalə, ipək suyu (icərisində xam ipək saxlanılmış su), söyüd,

ispanaq, innab, arpa, alça, xiyar, bədmüşk<sup>8</sup>, heyva, armud, turş nar, xaşxaş təpitmələri qoy.

Soyuqda: yem qarpızı yağı, mərza, şüyünd, müşk qoxula. Lavanda, sənaməki, çənbər xiyar<sup>9</sup>, çəşir kitrəsi, nanə, aloye təpitmələri qoy.

Aloye, acı badam, baş tükünün (saç) buxarı (inhalyasiya), Alp bənövşəsi, ravənd (uşqun), qara istiot, zəfəran, gülxətmi, nərgiz, sünbülçiçəyi, sədəfotu, cırə, buxur, şəkər, indiqo tozu, nanə, itburnu çiçəyi, narınc qabığı təpitmələri qoy.

Kələm həlimi, istiot, qunduz xayası, kəbabə, quluncan, darçın, cövüz, zəncəfil, naşatır, çobanyastiği, çəşir kitrəsi, cövüzün iç qabığı, küst, boraks duzu, Kabul həliləsi, səqmuniya, ilankölgəsinin kitrəsi, xirdazırə, jasmin, qaraçörəkotu, ballinanə, qaliyə, mumiya, buxur qoxula və bunlardan hazırlanmış təpitmələr qoy.

Səndərək iç (su ilə), təpitmə qoy və ye. Turp toxumunu su ilə iç və ondan hazırlanmış təpitmə qoy. Qaz yağından təpitmə qoy və ye.

Öz üzərində başağrısının müxtəlif növlərinə qarşı faydalı olan bu vasitələri gəzdirmək: boyaqotu, səhləb otunun kökü, sədəfotu, mərcan, hüd-hüd quşunun başının dərisi, ilandaşı.

### Günvurma nəticəsində başağrısı

Bitli bağayarpağı toxumunun həlimi, qızılıgül yağı, pərərəng yarpağının suyu gül yağı, gülab və sirkə ilə, şirin badam yağı sirkə və xaşxaş qabığı ilə faydalıdır.

\* *Mədənin narahathlığı səbəbindən başgicəllənməsi və dalğınlığa qarşı:*

\* *İki misqal keşniş toxumunu bir gün sirkədə isladıb qızdırır, iki misqal şəkər əlavə edib döyəcləyərək əzir və nahar zamanı yeyirlər. Beləliklə, dalğınlıq və başgicəllənməsi hal-*

*lari üç gün bürüzə vermir.*

\**Sahtərə cövhərini keşniş şirəsi ilə içmək başgicəllənməsi və dalğınlığı azaldır.*

\**Heyva və alma şərbəti başgicəllənməsi və dalğınlığa qarşı faydalıdır.*

\**Təbii sumbata daşından qaşı olan üzük düzəldib tax-salar, pərişan yuxuları dəf edər.*

\**Öz üzərində xalis qızıl və büllur gəzdirsən, qorxulu yuxuları dəf edər.*

\**Yastığın altına pərpərəng qoysalar, narahat yuxuları dəf edər. Lobyə, paxla, vəzəri, kəvər, soğan, sarımsaq yemək, inək və qoyun südü içmək narahat yuxuya səbəb olur.*

### Miqren (parabaş)

Onun kəskinliyi başağrısına nisbətən azdır və müalicəsi üsulu da istər istidə, istərsə soyuqda olsun, eynidir.

O cümlədən, xüsusi olaraq parabaş üçün bunlar məsləhət görülür: ənbər, zəfəran, itxiyarı, çölgöyərçininin zili, rəvənd – bunun münasib yolu şirəsini sürtməkdir.

Xinanı sirkə ilə qatıb hamamda təpitmə qoyarlar.

Hind xurması, palid ağacının kömürü faydalıdır.

Diri qoçun buynuzunu başından ayırib daraq düzəldərlər. Həmin daraq ilə başı daramaq faydalıdır - bir şərtlə ki, sağ buynuzdan hazırlanmış daraqla basın sağ tərəfi və sol buynuzdan hazırlanmış daraqla basın sol tərəfi daransın.

### Meningit (beyin pərdəsinin iltihabı)

Istidə: qolun bazu hissəsində venadan (baş venası) qan almaq, həcəmət (kürəkdən qan almaq).

Nilufər, bənövşə, qızılıgül, kafur, təzə balqabaq, söyüd yarpağı, nar, xiyar, pərpərəng, təbaşir, alça, çənbər xiyar qəbul etmək.

İmalə etmək, ödü təmizləmək.

Xaşxaş, kahı, kudu, ispanaq yemək.

Su içməmək.

Nar şirəsinə arpa qatıb yemək.

Soyuqda: ağ göbələk yemək, işıqlı yerdə yaşamaq, xardal, türbəd ipomeyası, Sokotra əzvayından hazırlanmış məcun, çobanyastığı, kəkklikotu suyu, arpa suyu qəbul etmək.

Kəskin ishaledici vasitələr tətbiq etmək. İmalə etmək.

### **Yaddaşsızlıq (amneziya) halında**

Yeyib-içməyi azaltmaq.

İpəkgülü, gecəvər, məstəki qatrani, buxur, ərəb qatrani, Sokotra əzvayı, yunan lavandası, ballinanə toxumu, ağ bibər, Kabul mirobalanı, qara mirobalan, emblika mirobalanları, bellerika mirobalanları, zəncəfil, hind nard çiçəyi, kahı, hindqozu, inək südü, inək yağı, şəkər ilə badam, iri, qara kişmiş, Sokotra əzvayından hazırlanmış məcun, aloye, vəzəri toxumu, toyuq əti, qırqovul əti, darçın, qaraçörəkotu, bədəndə rütubəti azaldan bütün quruducu, isidici (istiliktorədici) və beyni qüvvətləndirən vasitələr faydalıdır.

### **Melanxoliya, sevda və eşqə düşər olduqda, dərrakənin pozulması halında**

Qarasevdaya (qara öd) qarşı olan bütün tədbirləri tətbiq etmək.

Küskütotu, aciyovşan, yunan lavandası, şirinkök, fıştıq, Sokotra əzvayı, Kabul mirobalanı, qara həlilə (mirobalan növü), balqabaq yağı, müşk, mixək, oleandr şirəsi, əla növ ağ undan bisirilmiş çörək süd və şəkər ilə, indiyo ağacının yarpağından alınan maddə, üzərlik, naxışlanmış daşdan istifadə etmək.

Sevdaya mübtəla olan adamın xəbəri olmadan şalvarının ipinə quzu buynuzu bağlamaq.

Sənaməki, ballinanə, təzə keşniş, sığirdili, quzu əti, yarı-

bışmış yumurta sarısı, kəkliyin yumurtalığı, çəpiş əti, maş, noxud, şüyd, ispanaq, meşə əməköməcisi, balqabaq, kahı, təgə, bostan əməköməcisi, üzüm, əncir, badam, tumsuz, iri və qara kişmiş, şəkər, buğda çörəyi yemək.

Buxurkolu qatranından istifadə etmək faydalıdır.

Ağır, gec və çatın həzm olunan, melanxoliyaya səbəb olan ətlərlə qidalanmaqdan çəkinmək lazımdır.

Həmçinin heç kimin üzərindən dalaq asmasınlar, çünki bu, sevdaya səbəb olar.

Eşqin və sevdanın ən yaxşı əlacı vüsaldır. Amma əgər bu mümkün olmazsa, məşuqu danlamaq və məzəmmət etmək, onu böyük işlərə, ova, səfərə, daha çox cinsi əlaqədə olmağa sövq etmək, beyni nəmləndirən vasitələr tətbiq etmək, fərəhləndirici vasitələrlə ürəyi qüvvətləndirmək lazımdır.

### Dalğınlıq (çaşqınlıq və kəskin laqeydlik) və başgicəllənməsinə qarşı

Artıq xıltı təmizləmək, buxarı yatırtmaq və dəf etmək.

Qızılğül şerbəti ilə keşniş, sirkədə isladılmış, sonra isə qovrulmuş keşniş toxumunu şəkər ilə yemək.

Şahtərə, beyni və ürəyi qüvvətləndirən maddələr, quşdurucu vasitələr qəbul etmək.

### Qarmaqarışıq yuxular

Öz üzərində xalis qızıl və ya büssür, ya da suda isladılmış bostan pərpərəngi gəzdirmək.

### Kabus (qarabasma)

Öd və bəlgəmi təmizləmək (ödqovucu və bəlgəməqovucu vasitələr tətbiq etmək). Venadan qan almaq, ayaqdan qanalmalar tətbiq etmək.

Sokotra əzvayının toxumlarından hazırlanmış məcun, qaraçörəkotu, acıyovşan, çödükotu faydalıdır.

### Epilepsiya

Qanın çox olduğu ehtimal edildikdə qan almaq.

Sokotra əzvayından hazırlanmış məcun, sarı Kabul mirobalanı qəbul etmək.

Başa sirkə ilə qarışdırılmış gül yağı (qızılgül yağı) sürtmək.

Yunan lavandası, küskütotu, dənizsoğanı sirkəsi faydalıdır.

Hindqozunun içini (şirdan) buruna çəkib (burun vəsitişlə sormaq, yaxud burnun içində sürtmək) asqır və həmçinin öz üzərində gəzdir.

Açılmamış dovşankələmini toz şəklində, ərkudəni toz şəklində, opopanax qatranı, yasəmən yağı və döyüclənib əzilmiş findiq, kərpic yağını burnun içində çək və asqır.

Bənövşə qurusunu isti suda əzib buruna çək və asqır.

Xoruz beyni, ağ qarğabükən, zəravənd (aristoloxiya), çölnoxudu, zümrüd, mineral padzəhr işlətmək.

Öz üzərində almaz, yaqut, əqrəbdaşı, yəşəm daşı, pirit, ququ quşunun zili, ilankölgəsinin kitrəsi, qaramına daşı gəzdirmək.

Çoğan, müşk qoxulamaq.

Böyük bağayarpağını mərzə suyunda əzərək istifadə etmək.

Bir həb boyda müşkü bir dang<sup>10</sup> miqdarında canavar ödü ilə qarışdırıb buruna çəkərək asqırmaq.

Anasiklus bitkisinin toxumları, pazi, çuğundur, sənaməkij<sup>11</sup>, çəşir kitrəsi, quluncan, hil qəbul etmək.

İçərisində sədəfotu isladılmış sirkəni buruna damcılamaq.

Əzilib yumşaldılmış şəkildə güləvər, Kabul mirobalanının qabığı – bunları burnun içində sürtmək.

Öz üzərindən xalis qızıl, oniks və boyaqotu asaraq gəzdirmək. Bəzən isə öz üzərində qaliyə, dəfnə kolunun toxumları, asırqal, sədəfotu gəzdirmək.

Hər ayın əvvəli və ortasında qurudulmuş quzu beyni ilə sirkə qarışığını, qurudulmuş quzu qanı ilə şərab qarışığını içmək, hil, quluncan, baş tükünü (saç) yandırıb qoxulamaq - bir şərtlə ki, bunu təkrar-təkrar edəsən.

Reyhan toxumu, boyaqotu ilə bal qəbul etmək.

### Epilepsiyaya səbəb olan amillər və maddələr

Kərəviz, soğan, rütubətləndirici maddələr, mərcimək, qəлиз və ağır qidalar, dəhşətli və qorxunc səslər, ruhi sarsıntılar, daima küləkli yerlərdə yaşamaq, xof, qəm-qüssə yemək, məst halda cima etmək (cinsi əlaqədə olmaq).

\* *Başgicəllənməsi və kəskin dalğınlığın əlacı: bənövşə, kahı toxumu, qızılıgül, yunan lavandası, şahərə – cəmi iki misqal,<sup>12</sup> hind xurması – 15 misqal - bunları qarışdıraraq qaynatsınlar, 15 misqal turunc və süddə bişirilmiş manna siyığı ilə naharda yesinlər.*

\* *Kim balzam ağacının toxumunu ardıcıl surətdə qəbul edərsə, kabusu dəf edər və kim ağızını kənaf toxumu ilə qar-qara etsə və onu burnun içini sürtüb asqırsa, həmin təsiri göstərər. Ballinanə və dovşankələmi qarabasmaya qarşı çox faydalıdır.*

\* *Epilepsiya və ürkəkgetməyə qarşı Kabul mirobalanı - 1 misqal, qara mirobalan - 1 misqal, aqarik göbələyi - yarım misqal və səqmuniyadan ibarət həb düzəldirlər.*

\* *Əgər anasiklus bitkisinin toxumunu 4 misqal balla qarışdırıb məlhəm hazırlayaraq ondan bir dirhəm<sup>13</sup> yesələr, epilepsiyaya əlac edər.*

\* *Dovşankələmini ənbər və toz şəklində olan dəmir ilə qarışdıraraq buruna çəkib asqırsalar, epilepsiyanı sakitləşdirər. Onu uşaqların boynundan asmaq eyni təsirə malikdir.*

\* *Epilepsiyaya qarşı məcun: 10 misqal miqdarında ana-*

*siklus bitkisinin toxumlarını döyəcləyərək əzdikdən sonra köhnə sirkəyə əlavə edib bişirmək və bal qatıb isti su ilə içmək faydalıdır.*

\* 2 dirhəm ağ türbəd ipomeyasını 2 dirhəm Kabul mirobalanının qabığı ilə qatıb yemək epilepsiyanı sakitləşdirir.

\* 2 dirhəm quluncan (yemək, yaxud su ilə içmək) epilepsiyanı sakitləşdirir.

\* Epilepsiyaya qarşı, həmçinin beynin qüvvətləndirilməsi və dalğınlığı aradan qaldırmaq, buxarın beynə getməsinə mane olmaq üçün sinaqdan çıxarılmış məlhəm:

Anasiklus bitkisinin toxumları və yunan lavandası – hər birindən bir dirhəm, aqarik göbələyi – 5 dirhəm, Kabul mirobalanının qabığı, bellerika mirobalanları, emblikə mirobalanları – hər birindən 7 dirhəm, ciyidi çıxarılmış iri, qara kişmiş, onun iki bərabəri qədərində dovsankələmi, zəravənd və çölnoxudu - hər birindən 3 dirhəm götürərək şərbət hazırlayıb, iki misqal miqdarında sübh və iki misqal miqdarında şam yeməyi zamanı qəbul etmək lazımdır.

Uşaq epilepsiyası, sehr və caduya mübtəla olmaq, daima hönkürüb zar-zar aqlamaq, bətnin və dilin quruması, rəngin dəyişib saralması və utancaqlıq

İstidə: bənövşə və bitli bağayarpağı toxumunun həliminə şəkər və şirin nar şirəsi qatıb içmək.

Ağızda həll edilərək həlim şəklinə salınmış dərman şüvərənini burnun deşiklərinə sürtmək.

Sağılmış südü başa sürtmək və onu burnun içində çəkərək (burunla sormaq, yaxud burnun içində sürtmək) asqırmaq.

Üzərinə bənövşə yağı əlavə edilmiş bitli bağayarpağı toxumunun həlimi, şam və bənövşə yağını qatıb eyni qayda ilə istifadə etmək.

Boynun ardına şirin badam yağı və balqabaq yağı sürtmək.

Kürəyə gülxətmi və bənövşə yağı, nilufər, kətan və yunan qabığı yağlarını sürtmək.

Amma soyuqda şüyünd, opopanax qatranı, sədəfotu şirəsi, dərman şüvərəni və dərman pionundan istifadə etmək.

### Apopleksiya (beynə qan sızması nəticəsində iflic)

Qan mənşəli olduqda. Baş venasından (qolun bazu hissəsindəki vena) və gicgah nahiyyəsində venadan qan almaq, baldırdan qan almaq, təbiəti və məzaci yumşaltmaq.

Oleandr şirəsi, arpa suyu, innab, bənövşə şirəsi qəbul etmək.

Münasib imalələr etmək, su ilə bənövşə toxumu qəbul etmək.

Soyuqda: kəskin imalələr etmək, kolokvint yağı, türbəd ipomeyası ilə bal şerbəti və yarpız qəbul etmək.

Buruna kəklik yağı və südləyənin havada qırılmış şirəsi, acıyoşsan şirəsi, opopanax kitrəsi çəkib asqırmaq.

Mərcimək boyda kükürdü mərzə suyu, çuğundur suyu və acı badam yağı ilə qatıb burnun içinə çəkərək asqırmaq – bu həmin an şəfa bəxş edər.

Qaliyə və yandırılmış saç (başın tükü), buxur, bəzi molluskların qabığı, müşk, pulqar yarpızı, gecəvər, dərman ballıyoncası, sədəfotu, kəklikotu, adi yovşan, sakitləşdirici məcun qoxulamaq.

Sakitləşdirici həb qəbul etmək və Sokotra əzvayının toxumlarından hazırlanmış məcun ilə süsən yağı təpitməsini mədənin üzərinə qoymaq.

İlankölgəsi kitrəsi, Kopt zirəsinin toxumu, aqarik göbələyi, zeytun yağı ilə kükürdü qarışdıraraq sürtmək.

Evdə göyərçin saxlamaq – bu, istiliyin artıb lazımı həddi aşmasının qarşısını alır.

## İflic və süstlük

Küskütotu, ammoni ağacının qatranı, ravənd, türbəd ipomeyası, anasiklus bitkisi, findiq, ilankölgəsinin kitrəsi, qara istiot, əqrəbvari doronik və yabani zəncəfil – bu son üç bitkinin hər biri bal ilə, asırqal (çöpləmə), qara neft, adi gənəgərçək, ənbər, müşk, bibər, emblika mirobalanları, balzam yağı, çasıır kitrəsi, opopanax qatramı, kahı, gecəvər, hil, enliyarpaq bozalaq, şüyüd, Kopt zirəsinin toxumu, cövüz, andız, qaraçörəkotu, kərpic yağı və qanadsız morinqa, yasəmən bir qədər müşk və ənbər ilə, kərəviz toxumunun yağı, pambıq qozası bal ilə, iri, qara kişmiş yemək və müvafiq olaraq içmək.

## Yuxusuzluq halında

Xaşxaş, bənövşə və kahını suda qaynatmaq və alınan şirədən istifadə etmək.

Nilufər, keşniş və qarayoncadan hazırlanmış təpitmə qoymaq.

Xörəkdən sonra keşniş yemək.

Zəfəran, şüyüd, qara reyhanı qoxula və onlardan təpitmə qoyma.

Ağ zanbağı xırda-xırda doğrayaraq təpitmə qoyma.

Qara xaşxaşı gicgaha təpitmə qoyma.

Alma qoxula, alma mürəbbəsi yemək.

Andızı balqabaq yağına qataraq istifadə et.

Balqabaq və şirin badam yemək.

## Letargiya və koma halında

Bəlgəmi təmizləyib bədəndən xaric etmək. İstilikgötirən yaqları sürtməklə beyni isitmək.

Kəklikotu, mərzə, sarımsaq, qunduz xayası, buxur [işlətmək].

## Beynin tutulması halında

Şəbbəgülü və mərzə qoxula.

Sirkədə isladılmış qaraçörəkotu, zəncəfil ye və qoxula,  
reyhan ye və qoxula.

## Böhran halında

Ağ zanbaq, qunduz xayası, qəzal piyi, çödükotu, təzə  
xurma, bal ilə qoz və ya sədəfotu faydalıdır.

Əgər böhran rütubət üzündən qəflətən baş verərsə, iflic-  
də olduğu kimi müalicə olunmalıdır. Amma əgər yiğılma  
və sıxlıb tutulma üzündən olarsa, müalicəsi çətindir və rü-  
tubətləndirici vasitələr tətbiq olunmalıdır.

Əgər böhran vəziyyəti iltihab, yara və əqrəb dişləməsi  
səbəbindən olarsa, həmin səbəblərin müalicəsi ilə məşqü!  
olmaq lazımdır.

## Sinir ağrısı.

Mum ilə mərzə, opopanax qatranı, ilankölgəsi kitrəsi,  
sənaməki, sədəfotu\*-sədəfotu, qanadsız morinqa yağı,  
qoyun quyruğu, asklepiada bitkisinin şirəsi, gülxətmi, opo-  
panaks qatranı, qunduz xayası, küst, yunan lavandası, şü-  
yüd, xoruz şorbası, içərisində boyaq ularqqanqalı və şirin-  
kök qaynadılmış piy işlətmək.

- *Əgər Bağdad buxurunu hər gün ardıcıl olaraq eyni  
miqdarda ərəb xurması ilə qəbul edərlərsə, amneziya halını  
(yaddaşınitməsi) zəiflədər.*

- *Südləyənin havada qurmuş şirəsini burnun içində çə-  
kib asqırsalar, apopleksiyani aradan qaldırar. Bundan  
başqa, bir mərcimək qədərində kükürdü mərzə suyu,  
çuğundur şirəsi və acı badam yağı ilə qarışdıraraq burnun  
içində sürtüb asqırsalar, şəfa bəxş edər.*

- Amneziyaya qarşı asqirdıcı vasıtə: ağ asırqal, istiot, sabur, Kirman zirəsi – bunlardan bərabər miqdarda götürüb döyücləyərək əzir və burnun qabağında tutub asqiranadək saxlayırlar.
  - Eynilə çuğundur şirəsi, pulqar yarpızının şirəsini buruna damcıladırlar.
  - Bundan başqa, qunduz xayası, pulqar yarpızı və qaraçörəkotunu bərabər miqdarda götürüb döyücləyərək əzir, sonra bişirib acı badam yağı ilə qarışdırır və buruna damcıladırlar.
  - Həmçinin mixək, anasiklus bitkisinin toxumları – bunların hər birindən bir dirhəm götürüb, dörd dirhəm miqdarında ağ nabat və bal ilə qarışdırıb məlhəm hazırlayırlar. Hər gün 1 noxud boyda yeyirlər.

### Keyləşmə halında

Quluncan, türbəd ipomeyası, opopanax kökü, anasiklus bitkisinin toxumu, novruzgülü, ərik ciyidinin yağı, ənbər ilə gül yağı, müşk, ravənd, gecəvər, ilankölgəsinin kitrəsi, bal, göyərçin əti.

### Quruyub qalmaq

Uzun zəravənd, anasiklus bitkisinin toxumu, çəşir kitrəsi, kommisfora kitrəsi, bibər və sədəfotu ilə ilankölgəsi kitrəsinin qarışığı.

### Gərilmə

Bunun müalicəsi qicolmanın (sixılma, tutulma) müalicəsi kimidir.

## Üzün iflici

Sirkə, xardal, turunc yağı, turp, yasemən və qaraçörək-otu yağlarını, mumiya, kəkliyin ödünü burnun içini sorub çəkərək, yaxud sürtərək asqır.

Ənbər, cövüz, hind findığı işlətmək.

Qaranlıq evdə yaşamaq.

Qızılqusun ödünü qadın südü ilə qatib burnun içini sorub çəkərək, yaxud sürtərək asqırmaq.

Südləyən, qaraqınıq şirəsi, novruzgülü şirəsi, itxiyarı şirəsi, mərzə şirəsini burnun içini çəkib asqırmaq.

Bəzən isə qara neft, adı gənəgərçək, yem qarpızı yağı, bal, anakardium meyvəsi, üzərlilik ilə bal şerbəti, sərçə eti, kəklik eti, boz kəklik eti yemək və müvafiq olaraq içmək.

Cövuz, anasiklus bitkisinin toxumu və qara mirobalanlar çeynəmək.

## Əsmə (konvulsiya)

Xardal, sədəfotu, turunc qabığı, süsən kökü yağları, canavar və durnanın ödünü burnun içini çəkərək asqırmaq.

Sevimli və əziz adamlarla söhbət etmək.

Yeyib içərək fərəhləndirici vasitələrdən istifadə etmək.

Əsəb və beyin üçün zərərli olan şeylərdən – sirkə, buz, təzə baliq, gecəvər, çoxillik ağ şərab, tiryək, cinsi əlaqə və soyuq su ilə çimməkdən çəkinmək.

## Hərəkətsizlik və donub qalmaq

Çobanyastığı, küskütotu, aqarik göbələyi, çəşir kitrəsi, yunan lavandasından təpitmə qoymaq.

Şüyür və dərman balliyoncası şirələrinin ekstraktı (cövhəri), su ilə küskütotu, aqarik göbələyi, bellerika mirobalanları, səkbinəc kitrəsi, yem qarpızı yağı, nard və zəncəfil içmək.